

**Xülasə****Ad, soyad, ata adı:** Svetlana Balakişiyeva Arif qızı**Xarici dil:** İngilis, türk**Ali təhsil statusu:**

| <b>Ali təhsil müəssisəsinin adı</b> | <b>İxtisas</b>  | <b>Dərəcə</b> | <b>İl</b> |
|-------------------------------------|---|---------------|-----------|
| Mingəçevir Dövlət Universiteti      | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi                             | Bakalavriat   | 2013-2017 |
| Mingəçevir Dövlət Universiteti      | Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası | Magistratura  | 2017-2019 |
|                                     |   |               |           |
|                                     |   |               |           |

**Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:**

“Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı: satiralarının əsas tənqid hədəfləri”

Elmi rəhbər: Fil.f.d., baş müəllim Günel Yunusova Kamil qızı

**Doktorantura (dissertantura) dissertasiyasının adı və elmi rəhbəri:****Çalışdığı vəzifələr:**

| <b>Vəzifəsi</b> | <b>İş yeri</b>                 | <b>İl</b>             |
|-----------------|--------------------------------|-----------------------|
| Müəllim         | Mingəçevir Dövlət Universiteti | 2019-dan indiyə qədər |
|                 |                                |                       |
|                 |                                |                       |
|                 |                                |                       |

**Magistratura pilləsində yazılan tezislər:**

1.Yunusova G.K., Nəsilbi S.A. “M.Ə.Sabirin məktəbə, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidinə həsr olunmuş satiraları” – Sumqayıt Dövlət Universiteti. Magistrantların XVIII Respublika Elmi Konfransının materialları, III cild, Sumqayıt, 2018.

2.Yunusova G.K., Nəsilbi S.A. “Cümhuriyyət dövrünün poeziyası” – Mingəçevir Dövlət Universiteti. Tələbə və magistrantların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə

həsr olunmuş I elmi-nəzəri konfransının materialları (7 dekabr 2018-ci il). Mingəçevir, 2018, səh.19-20 (Sertifikata layiq görülüb)

3. Yunusova G.K., Nəsbli S.A. "M.Ə.Sabir satirada bədii portret ustası kimi" – Azərbaycan Universiteti. Gənc Tədqiqatçıların II Respublika Elmi Konfransının materialları, Bakı, 2019, səh.303-304 (Sertifikata layiq görülüb)

4. Yunusova G.K., Nəsbli S.A. "M.Ə.Sabir satiralarında "dövrünün aynası" sayılan obrazların tənqidi" – Sumqayıt Dövlət Universiteti. Magistrantların XIX Respublika Elmi Konfransının materialları, III cild, Sumqayıt, 2019.

**Doktorantura (dissertantura) pilləsində yazılan məqalələr (tezislər): ---**

**Hazırladığı lahiyələr: ---**

**İdarəetmə vəzifələri: ---**

**Mükafatlar: ---**

## **ÇAP OLUNMUŞ ƏSƏRLƏR**

### **A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:**

1. Nəsbli S.A. "İsim, sifət və say mövzuları üzrə əsas məfhumların fəal təlim üsulları ilə tədrisi metodikası" – "Humanitar və ictimai elmlərin əsasları" mövzusunda I Respublika elmi konfransının materialları, ISSN 2663-4619 (ELMI İŞ Beynəlxalq elmi jurnal), Bakı, 2020, səh.220-223 (Sertifikata layiq görülüb) - /MƏQALƏ/

### **B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :**

1.Nəsbli S.A. "Əsas nitq hissələri (isim, sifət, say, zərf) üzrə ortaq olan sözlərin tədrisini çətinləşdirən problemlər" – XI Beynəlxalq Elmi Simpozium "Müasir dünyada mədəniyyətlərarası münasibətlər", Gürcüstan, Tbilisi, mart 2021, s.138-143, 234 səh. (Sertifikata layiq görülüb) --- /MƏQALƏ/

2. Nəsbli S. A. "Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında insan necə olmalıdır ideyasının təbliği" - "Avropa və Asiya: minillik qonşuluq" Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş XIX Beynəlxalq Elmi Simpozium, Türkiyə, Kars, 30 oktyabr 2021, s.57- 60, 239 səh. (Sertifikata layiq görülüb) -- /MƏQALƏ/

3. Nəsbli S.A. "Qarabağ münaqişəsi dövründə Şuşada Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dəyərli irslərinə qarşı törədilmiş erməni vandalizmi" – Azərbaycan Dillər Universiteti, "Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda İkinci Qarabağ Vətən müharibəsi: Dövlət, Xalq, Ordu birliyi. Uğurlar və perspektivlər" mövzusunda Beynəlxalq konfrans materialları, Bakı, 29 oktyabr 2021 (Fəal iştiraka görə rektor Kamal Abdullayev tərəfindən sertifikatla layiq görülüb.) --- /TEZİS/

4. Nəsbli S.A. "Əvəzliyin məna növlərinin fəal təlim üsulları ilə tədrisi metodikası" - Mingəçevir Dövlət Universiteti, "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda Beynəlxalq elmi konfrans materialları, Mingəçevir,

Azərbaycan, 10-11 dekabr 2021 (Rektor Şahin Bayramov tərəfindən sertifikatla layiq görülüb) --- /TEZİS/

**C. Milli/beynəlxalq kitablar/Monoqrafiya və ya kitablardakı fəsillər: ---**

**D. Milli lisenziyalı jurnallarda dərc olunan məqalələr (tezislər):**

1. Nəsbli S.A. "Orta məktəb kursunda fonetika bölməsi üzrə sait və samit səslərin tədrisi metodikası" – "Naxçıvan" Universiteti. "Elmi əsərlər" jurnalı. Naxçıvan, "Nuh", 2020, №2, səh.136-141 (UOT: 811.512.162.) - /MƏQALƏ/

2. Nəsbli S.A. "Mirzə Ələkbər Sabirin satiralarında zəngin surətlər aləmi və ənənəvi-psixoloji düşüncə tərzii" - Gəncə Dövlət Universiteti. "Elmi xəbərlər" jurnalı. Gəncə, 2020, № 2, s.370-375. - /MƏQALƏ/

3. Nəsbli S.A. "Şagirdlərin və tələbələrin verbal kommunikasiyasında olan problemlər, onların həlli yolları" - Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Azərbaycan məktəbi" elmi-nəzəri pedaqoji jurnal, № 1, Bakı, 2022 --- /MƏQALƏ/

**E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):**

1. Fil.f.d.,Yunusova G.K., Nəsbli S.A. "Mir Cəlalın romanlarında şəxsiyyət və cəmiyyət problemi" – Mingəçevir Dövlət Universiteti. "Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar" mövzusunda Respublika elmi konfransının materialları (6-7 dekabr 2019-cu il). Mingəçevir, 2019, səh.101-103 - /TEZİS/

2. Nəsbli S.A. "Azərbaycan dili dərslərində tədrisin keyfiyyətinə təsir edən amillər" – Mingəçevir Dövlət Universiteti, "Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar" mövzusunda Respublika elmi konfransının materialları, MİQ Poliqrafiya ofisi, 11-12 dekabr 2020, 606 səh, s.555-557. - /TEZİS/

3. Nəsbli S.A. "Heydər Əliyev Azərbaycan dövlətinin milli təhsil yaradıcılığının banisi kimi" – Mingəçevir Dövlət Universiteti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin tənənəsidir" mövzusunda elmi-nəzəri konfransın materialları. MİQ poliqrafiya ofisi, 2021, 258 səh, s.225-227. - /TEZİS/

4. Nəsbli S.A. "Ümumbəşəri ideyalar təbliğçisi Nizami Gəncəvi poemalarında insan konsepsiyası" – Azərbaycan İlahiyyat İnstitutu, "Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı" elmi konfrans materialları, may 2021. - /MƏQALƏ/

5.Nəsbli S.A. "Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığında insan konsepsiyası" - Naxçıvan Dövlət Universiteti, "Şərqi ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı" Respublika elmi konfransı materialları, 26 oktyabr 2021, Naxçıvan, Azərbaycan - /MƏQALƏ/

**F. Digər nəşrlər:**